

Peyğəmbərimiz (s.ə.s) “Ümmü timin ayı” dediği Ramazan ayını fərqli yönleri ilə tanıtmışdır. Hz. Peyğəmbərimizin (s.ə.s) Ramazanı ən geniş şəkildə tanıdan bir hədisini sizinlə paylaşmaq istəyirəm.

Salman Farisi (r.a) belə nəql edir: “Rəsulullah (s.ə.s) Şaban ayının son günü bizə bir xütbə oxudu və belə buyurdu:

“Ey müsəlmanlar! Böyük və mübarək bir ayın kölgəsi üzünüzə düşdü. Bu, içində min aydan daha xeyirli olan Qədr gecəsinin olduğu bir aydır.

Bu ay Allah-Təalanın gündüzü rind orucu fərz, gecə rind fəvahi nafil ibadət qıldığı (mübarək) bir aydır.

Bu ayda kim bir xeyir iş görürsə, başqa zamanlarda bir fəzli yerinə gətirən şəxs kimi savab qazanar. Bir fəzli də edən başqa aylarda yetmiş fəzli yerinə gətirmiş kimi savab alar.

Bu ay səbir bir aydır. Səbir qarşılığı da cənnətdir.

Bu ay ehsan, yardım və bərəkətlik aydır.

Bu ay möminin ruzisinin artdığı aydır.

Kim oruc tutana iftar verirsə, bu onun günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına səbəb olar. İftar verdiyi müsəlmanın aldığı savabdan bir şey skilmədən onun qazandığı qədrə lav savab qazanar.

–Bizim hamımız iftar vermə imkanına sahib deyilik- deyə səhabələr dedilər. Rəsuli-Əkrəm (s.ə.s) dedi: *“Allah-Təala bu savabı oruc tutana bir xurma, ya bir udum su, ya da bir içim südə iftar verənə də verir.*

Bu ayda dörd şeyi çoxlu edin. Bunların ikisi ilə Rəbbinizi razı edərsiniz, ikisində nə də onsuz da uzaq qala bilmərsiniz. Rəbbinizi razı edə bilərsiniz iki işiniz; bir ilahı illə İlah deyimə yiniz və bağışlanma dilmənistir. Uzaq qala bilməyəcəyiniz digər iki şey isə, Allahdan cənnəti istəyib, cəhənnəmə n qurtulmağı dilmənistir.

Kim bir oruclunu doydurarsa, Allah onu mənim hovuzumdan su içdirəcəkdir, o da cənnətdə gireni qədr bir daha susuzluq görməyəcəkdir” (İbn Huzeymə, Səhih).

Hə. Peyğəmbərimizin (s.ə.s) xütbəsindən anlaşıldığına görə, Ramazan ayı ən təbii istəklərimizdən ən önəmli vəzifələrimizə qədər hər şeyin dəyərinin çox böyük ölçüdə artdığı bir mövsümdür. Ona görə də *“rəhmət, bərəkət və məğfirət mövsümü yenə gəlidi”* deyib birgə qulluğa bağlanmaq ən müqəddəs işimiz olmalıdır. Bilindiyi kimi, Ramazan ayı müqəddəs və mübarək aydır.

İnsan olaraq mərhəmətə, sevgiyə, bir-birimizi anlamağa möhtac olduğumuz bu günümüzdə insanlar Ramazan ayının sevincini yalnız öz evlərində, öz süfrələrində qeyd etməyib, bu gözəllikləri yoxsullarla, yetimlərlə, ehtiyacı olanlarla və ürəyi yaralı insanlarla paylaşmaları daha uyğundur.

Məğfirət mövsümü olan Ramazan ayı əmin-amanlıqdır. Oruc da sadəcə ac qalmaq deyil, qəlbi Allaha açmaqdır, Allahın hüzurunda olduğunun idrakı ilə yaşamaqdır. Oruc cənnətə qapı olduğu kimi, cəhənnəm atəşinə qarşı da qalxandır. Ramazan ayı iradəni gücləndirən oruc; cömərdliyi, paylaşmağı öyrədən iftar; ibadətə həvəs və həyəcanını bütün cəmiyyətə yayan tərəvəh; xeyir və bərəkətin nə olduğunu göstərən sahur; bütün bu yüksək dəyərlərin mənəvi dünyamızı əhatə edən qədir gecəsi kimi gözəlliklərdən ibarətdir.

Peyğəmbərimiz (s.ə.v) bir gün minbərə çıxarkən üç dəfə *“Amin”* dedi. Bunun səbəbini soruşan səhabələrinə buyurur:

“Mənim minbərə çıxarkən Cəbrayıl gəlidi və yanında “sənin adın çəkildiyi halda səni salavat gətirməyən sürünən kəhənnəmə atılsın” -dedi, məndə amin dedim. Sonra “ata-anasının

qocaldığını göüb onların duasını qazanaraq cənnətə girib bilməyən kimsə sürünərək cəhənnəmə atılsın" -dedi, mən də amin dedim. Sonra da "Ramazan ayına girdiyi halda məğfirət olub bağışlana bilməyən (Ramazanın feyzində, bərəkətində istifadə edib bilməyən, bu ayı layiqi ilə cənnətə rəndir bilməyib Allahın əfvini, məğfirətini qazana bilməyən) kimsə sürünərək cəhənnəmə atılsın" -dedi, mən də amin dedim"

(Buxari, Təberani).

Bunun üçün tək çarəmiz vaxt itirmədən Ramazani-şərif kimi ilahi ikramları, tövbə və paklanma fərsətlərini ən gözəl şəkildə və "bəlkə, bir daha nəşib olmadı" əndişəsi ilə dəyərləndirməkdir. Ramzan ayının həqiqi paklanmağın, xeyirin, bərəkətin, fəzilətin, duanın, təqvanın və iman qardaşlığının ən möhkəm yaşandığı bir ay olduğunu unutmayaq. Hər anımızın, zamanımızın hesabını verəcəyik. Axirət bəhanə yurdu deyil, axirət qazandıqlarımızın qarşılığını alma yurdudur. Ona görə Rəbbimizin bizlərə fərsət olaraq verdiyi bu günlərimizi yenə Onun istədiyi kimi keçirməyə çalışaq.